

“AzerGold” QSC və onun törəmə cəmiyyətlərinin 2025-ci il üzrə konsolidə edilmiş maliyyə nəticələri

“AzerGold” QSC və onun törəmə cəmiyyətlərinin (birlikdə – Qrup) 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatları “PricewaterhouseCoopers Audit Azerbaijan” MMC tərəfindən yoxlanılmış və müsbət auditor rəyi verilmişdir. 2025-ci il hesabatına Qrupun tərkibindəki “AzerBlast” MMC və “Daşkəsən Dəmir Filiz” MMC-nin maliyyə göstəriciləri də daxil edilmişdir.

Ölkənin, xüsusilə regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayan dağ-mədən sənayesində fəaliyyət göstərən Qrupun 2025-ci il maliyyə nəticələrində bir sıra müsbət meyillər müşahidə olunmuşdur.

Satış gəlirlərində ~46%-lik artım müşahidə olunmuşdur.

2024-cü ildə Qrupun satış gəlirləri 182,69 milyon ABŞ dolları olmuşdur. 2025-ci ildə isə bu rəqəm 83,76 milyon ABŞ dolları, yəni 46% artaraq 266,45 milyon ABŞ dollarına çatmışdır.

Gəlir artımının səbəbləri arasında qızıl satış qiymətlərinin orta hesabla 37% yüksəlməsi ilə yanaşı, satış həcmnin də 4% artması, habelə törəmə müəssisəmiz olan “AzerBlast” MMC-nin satışlarını (ümumi artıma təsiri təxminən 3%) qeyd etməliyik. Hesabat ilində 73,3 min unsiya qızıl və 93,2 min unsiya gümüş satılmışdır.

Əməliyyat mənfəəti və xalis mənfəət artmışdır.

2025-ci ildə Qrupun əməliyyat mənfəətinin göstəricisi olan EBITDA 58,52% artaraq 142,48 milyon ABŞ dollarına çatmışdır. Bu artımın əsas səbəbi istehsal həcmnin genişlənməsi və qiymət artımı nəticəsində satış gəlirlərinin yüksəlməsidir.

Nəticədə xalis mənfəət 2024-cü il ilə müqayisədə 49,04 milyon ABŞ dolları, yəni 148,5% artaraq 82,06 milyon ABŞ dollarına çatmışdır.

Maya dəyərinin artımına təsir edən əsas faktorlar:

Həm qızılın, həm də “AzerBlast” MMC-nin satış həcmələrinin artması material xərclərinin birbaşa artımına səbəb olmuşdur. Bundan əlavə, dünya bazarlarında qızıl qiymətlərinin yüksəlməsi ilə bağlı hesablanmış mədən vergisi və əməkhaqqı xərcləri də artmışdır. Bütün bu

amillər maya dəyərinin əvvəlki dövrlə müqayisədə 10,64%, yəni 12,19 milyon ABŞ dolları artmasına səbəb olmuşdur.

Xərc istiqamətləri üzrə əsas artımlar aşağıdakı kimidir:

- Material xərcləri (6,7%): ANFO və H-ANFO partlayıcı məhsullarının satış və istehsal həcmnin artması, eləcə də mürəkkəb geoloji quruluşa malik sulfid filizlərinin çəndə qələviləşdirmə (CIL – Carbon-in-Leach) texnologiyası ilə emalının genişləndirilməsi nəticəsində material xərcləri 7,68 milyon ABŞ dolları (artımın 63%-i) artaraq 13,93 milyon ABŞ dollarına çatmışdır.
- Mədən vergisi xərcləri (2,1%): Qızıl və gümüş istehsalı ilə satışın artması, habelə dünya bazarlarında qızıl qiymətlərinin yüksəlməsi nəticəsində mədən vergisi xərcləri 2,43 milyon ABŞ dolları (artımın 20%-i) artaraq 7,37 milyon ABŞ dollarına çatmışdır.

Ümumi aktivlərin dəyəri artmışdır.

Qrupun 2025-ci il üzrə ümumi aktivlərinin dəyəri 573,63 milyon ABŞ dolları olmuşdur. Bu, 2024-cü ilin göstəricisi olan 488,35 milyon ABŞ dolları ilə müqayisədə 85,28 milyon ABŞ dolları, yəni 17,5% artım deməkdir.

Bundan əlavə, xalis dövriyyə kapitalı 2025-ci ildə 196,11 milyon ABŞ dollarına çatmışdır ki, bu da 2024-cü il ilə (105,22 milyon ABŞ dolları) müqayisədə 90,89 milyon ABŞ dolları və ya 86,4% artım deməkdir.

Ümumi kapital göstəricisi əhəmiyyətli dərəcədə artmışdır.

Qrupun 2024-cü ildə 399,78 milyon ABŞ dolları olan ümumi kapitalı 2025-ci ildə 89,26 milyon ABŞ dolları, yəni 22,3% artaraq 489,04 milyon ABŞ dollarına çatmışdır.

Borc yükü azalmış, borc/kapital nisbəti əhəmiyyətli şəkildə yaxşılaşmışdır.

2025-ci ildə Qrupun mövcud bank kreditlərinin hamısı tam şəkildə ödənilmiş, il sonuna heç bir kredit öhdəliyi qalmamışdır. Bu isə Qrupun borc yükünün əhəmiyyətli dərəcədə azalmasına və borc/kapital nisbətinin 0,07-dən 0,04-ə enməsinə gətirib çıxarmışdır.

Qeyd etmək lazımdır ki, beynəlxalq təcrübədə dağ-mədən şirkətləri üçün borc/kapital nisbətinin 1,00 səviyyəsi qənaətbəxş hesab olunur. Qrupun 2025-ci il üzrə 0,04 göstəricisi isə yüksək maliyyə dayanıqlılığının aydın sübutudur.

Göstəricilər		2024	2025	Fərq	%
Cəmi kapital		399.78	489.05	89.26	22.3%
Satış gəlirləri		182.69	266.45	83.76	45.8%
EBITDA		89.88	142.48	52.60	58.5%
Xalis mənfəət	“AzerGold” QSC	34.97	81.59	46.62	133.3%
	“AzerBlast” MMC	(1.43)	1.83	3.26	-
	“Daşkəsən Dəmir Filiz” MMC	(0.52)	(1.36)	(0.84)	(162.6%)
	Konsolidə edilmiş	33.02	82.06	49.04	148.5%

Əsas maliyyə göstəriciləri (milyon ABŞ dolları ilə)

Müstəqil Auditorun Hesabatı

“AzerGold” QSC-nin Səhmdarına və idarəetməyə məsul şəxslərinə

Rəy

Bizim fikrimizcə, hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “AzerGold” QSC-nin (“Cəmiyyət”) və onun törəmə müəssisələrinin (birlikdə “Qrup”) 31 dekabr 2025-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə Qrupun konsolidasiya edilmiş maliyyə nəticələrini və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkətini BMHS Uçotu Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Auditin predmeti

Qrupun konsolidasiya edilmiş maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2025-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- mühüm uçot siyasəti prinsipləri və digər izahedici məlumatlar daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər.

Rəy üçün əsas

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Müstəqillik

Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurası tərəfindən dərc edilmiş Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (IESBA Məcəlləsi) ictimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının auditinə tətbiq olunan tələblərinə uyğun olaraq Qrupdan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz, həmçinin etika ilə bağlı digər öhdəliklərimizi də IESBA Məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik.

Audit yanaşmamız

İcmal



Grup üzrə ümumi əhəmiyyətlik səviyyəsi: 5,149,000 ABŞ dolları təşkil edir ki, bu da vergidən əvvəlki mənfəətin 5%-ni əks etdirir.

- Audit yoxlaması Cəmiyyət və onun Azərbaycan Respublikasının ərazisində yerləşən törəmə müəssisələrində həyata keçirilmişdir.
- Grup üzrə audit komandası Bakı və Daşkəsəndə yerləşən Qrup müəssisələrinə səfər etmişdir.
- Audit yoxlamamız Qrupun gəlirlərinin 100%-ni və vergidən əvvəlki mənfəətin mütləq dəyərinin 99%-ni əhatə etmişdir.

Kəşfiyyat və qiymətləndirmə aktivləri, qeyri-maddi aktivlər və əsas vəsaitlərin bərpa edilə bilən dəyəri.

Auditin planlaşdırılması mərhələsində biz əhəmiyyətlik səviyyəsini müəyyən etmiş və konsolidasiya edilmiş maliyyə hesabatlarında əhəmiyyətli təhrif risklərini qiymətləndirmişik. Xüsusilə, biz rəhbərliyin subyektiv mühakimələr yürütdüyü sahələri (məsələn, fərziyyələrin irəli sürülməsini və xarakterinə görə qeyri-müəyyən gələcək hadisələrin nəzərdən keçirilməsini özündə ehtiva edən əhəmiyyətli uçot təxminləri ilə bağlı) nəzərdən keçirmişik. Bütün audit yoxlamalarımızda olduğu kimi, biz daxili nəzarət mexanizmlərinə rəhbərlik tərəfindən məhəl qoyulmaması riskini nəzərdən keçirmiş, o cümlədən, digər məsələlərlə yanaşı, fırıldaqçılıq nəticəsində əhəmiyyətli təhrif riski yaradan rəhbərliyin qeyri-obyektivlik əlamətinin olub-olmadığını qiymətləndirmişik.

Əhəmiyyətlik

Audit prosedurlarının həcmi əhəmiyyətlik səviyyəsindən asılıdır. Audit konsolidasiya edilmiş maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək üçün nəzərdə tutulur. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yarana bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin konsolidasiya edilmiş maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Peşəkar mühakiməmizə əsasən biz kəmiyyət baxımından müəyyən əhəmiyyətlik səviyyəsini, həmçinin aşağıdakı cədvəldə göstəriləyi kimi, bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə Qrup üçün ümumi əhəmiyyətliliyi müəyyən etmişik. Bu göstəricilər və keyfiyyət amilləri sayəsində biz auditin əhatə dairəsini, habelə audit prosedurlarının xüsusiyyətini, müddətini və həcmi müəyyən etmiş və mümkün təhriflərin fərdi və ya məcmu olaraq bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatlarına təsirini qiymətləndirmişik.

Ümumi əhəmiyyətlik səviyyəsi	5,149,000 ABŞ dolları (2024: 2,100,000 ABŞ dolları)
Əhəmiyyətlik səviyyəsinin müəyyən edilməsi	Vergidən əvvəlki mənfəətin 5%-i
Əhəmiyyətlik səviyyəsinin müəyyən edilməsi üçün tətbiq edilən meyarın əsaslandırılması	Biz əsas meyar kimi "vergidən əvvəlki mənfəəti" seçmək qərarına gəlmişik. Bizim fikrimizcə bu, Qrupun fəaliyyət nəticələrinin qiymətləndirilməsi üçün istifadəçilər tərəfindən daha çox nəzərdən keçirilən və ümumi qəbul edilmiş meyardır. Biz bu sektorda fəaliyyət göstərən kommersiya təşkilatlarına tətbiq edilən kəmiyyət əhəmiyyətliliyi hədlərinə uyğun olaraq 5%-lik əmsal seçmişik.

Əsas audit məsələləri

Əsas audit məsələləri peşəkar mühakiməmizə əsasən cari dövrün konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi zamanı ortaya çıxan ən əhəmiyyət məsələlərdir. Bu məsələlər bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi kontekstində və həmin hesablara dair rəyimizin formalaşdırılması zamanı nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrı rəy bildirmirik.

Kəşfiyyat və qiymətləndirmə aktivləri, qeyri-maddi aktivlər və əsas vəsaitlərin bərpa edilə bilən dəyəri

Bax: Qeyd 4 “Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr”, Qeyd 9 “Əsas vəsaitlər”, Qeyd 11 “Kəşfiyyat və qiymətləndirmə aktivləri” və Qeyd 12 “Qeyri-maddi aktivlər”.

9 və 11-ci Qeydlərdə göstəriləndiyi kimi, Cəmiyyət on bir pul vəsaiti yaradan vahid (“CGU”) müəyyən edir.

Rəhbərlik dəyərsizləşmə təhlili tələb edən CGU üzrə dəyərsizləşmə əlamətlərinin mövcudluğunu qiymətləndirmək üçün mühüm mühakimə yürüdür. Bu zaman əmtəə qiymətləri, valyuta məzənnələri, proqnozlaşdırılan kapital və istehsal xərcləri, ehtiyatlar və resursların həcmi, eləcə də diskontlaşdırma dərəcələri kimi daxili və kənar amillər nəzərə alınır. Dəyərsizləşmə əlamətləri mövcud olduqda rəhbərlik CGU-nun bərpa edilə bilən dəyərini müəyyən edir və onu həmin CGU-nun balans dəyəri ilə müqayisə edir.

Rəhbərlik ÇİRES, Filizçay, Daşkəsən Dəmir Filiz və Ortakənd CGU-lar üzrə dəyərsizləşmə əlamətlərinin mövcudluğunu qiymətləndirmək məqsədilə ehtiyatlar və resursların təhlili ilə yanaşı, diskontlaşdırma dərəcəsidəki dəyişikliklər, əmtəə qiymətləri, kapital və istehsal xərcləri üzrə proqnozlar kimi daxili və xarici amillərin təhlilini aparmışdır.

Kəşfiyyat və qiymətləndirmə aktivləri üzrə dəyərsizləşmə əlamətlərinin qiymətləndirilməsi zamanı rəhbərlik təxmin edilən ehtiyatların həcmi və lisenziyaların müddəti kimi amilləri nəzərə almışdır. Bu qiymətləndirmə nəticəsində Göydağ, Tutxun, Çaykənd, Kəpəz Buzluq Kürəkçay, Narçala, Başkənd, Nəsirvaz və Zod CGU-ları ilə əlaqəli aktivlərin tam dəyərsizləşdiyi müəyyən edilmişdir. Nəticə etibarilə, 2025-ci il üzrə 10,430 min ABŞ dolları məbləğində dəyərsizləşmə zərəri tanınmışdır. Bu yataqlarda dəyərsizləşmənin əsas səbəbi ehtiyatlarla bağlı qeyri-müəyyənliyin olmasıdır.

Audit riskinin səviyyəsini, kəşfiyyat və qiymətləndirmə aktivləri, qeyri-maddi aktivlər və əsas vəsaitlərin maliyyə hesabları üçün əhəmiyyətini, dəyərsizləşmənin qiymətləndirilməsində tətbiq olunan yüksək dərəcəli mühakimə və ya mürekkəbliyi, eləcə də gələcək kəşfiyyat nəticələri ilə bağlı qeyri-müəyyənliyi, fərziyyələrin həssaslığını, habelə diskontlaşdırma dərəcəsinə və artım templərini nəzərə alaraq, biz kəşfiyyat və qiymətləndirmə aktivləri, qeyri-maddi aktivlər və əsas vəsaitlərin dəyərsizləşməsinə əsas audit məsələsi hesab edirik.

Əsas audit məsələsi ilə bağlı yanaşmamız aşağıdakı prosedurları əhatə etmişdir:

- Biz rəhbərlik tərəfindən hər bir CGU üzrə kəşfiyyat və qiymətləndirmə aktivləri, qeyri-maddi aktivlər və əsas vəsaitlərin bərpa edilə bilən dəyərinin müəyyən edilməsi prosesi barədə anlayış əldə etdik.
- 31 dekabr 2025-ci il tarixinə dəyərsizləşmə əlamətlərinin mövcudluğuna dair rəhbərliyin hesablamasını/təhlilini qiymətləndirdik. Bu prosesə əmtəə qiymətləri və diskontlaşdırma dərəcələrinin xarici bazar və sənaye məlumatları ilə müqayisəsi, kapital və istehsal xərcləri üzrə proqnozların CGU-ların cari və keçmiş fəaliyyəti ilə əsaslandırılması, habelə bu fərziyyələrin auditin digər sahələrində əldə olunmuş sübutlarla uyğunluğunun qiymətləndirilməsi daxildir.
- Ehtiyatlar və resurslarla bağlı rəhbərliyin ekspertləri tərəfindən hazırlanmış ən son proqnozlar nəzərə alınmaqla, ehtiyatların və resursların həcmi rəhbərlik tərəfindən aparılmış təhlilini qiymətləndirdik. Ekspertlərin işindən istifadə üçün əsas kimi rəhbərliyin ekspertlərinin səriştəsi, qabiliyyəti və obyektivliyi qiymətləndirilmiş, onların işi barədə təsəvvür əldə edilmiş və ekspertlərin işinin audit sübutu kimi uyğunluğu ehtimallar, metodlar və nəticələrin münasibliyi və məntiqliliyi nəzərə alınmaqla qiymətləndirilmişdir.
- Göydağ, Tutxun, Çaykənd, Kəpəz Buzluq Kürəkçay, Narçala, Başkənd, Nəsirvaz və Zod CGU-ları ilə əlaqəli kəşfiyyat və qiymətləndirmə aktivləri üzrə dəyərsizləşmə təhlili apardıq və qeydə alınmış dəyərsizləşmə zərərinin düzgünlüyünü qiymətləndirmək məqsədilə ehtiyatları və lisenziya şərtlərini təhlil etdik;
- Dəyərsizləşmə təhlili ilə bağlı təqdimat və ya açıqlamaların BMHS-in tələbləri baxımından tamlığını və uyğunluğunu qiymətləndirdik.

Qrup auditinin həcmnin müəyyən edilməsi

Biz audit prosedurlarının həcmi bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatlarına dair rəy bildirmək məqsədilə kifayət qədər işləri yerinə yetirmək üçün Qrupun strukturunu, uçot proseslərini və nəzarət mexanizmlərini, habelə Qrupun fəaliyyət göstərdiyi sektorun xüsusiyyətlərini nəzərə alaraq müəyyən etdik.

Biz Cəmiyyəti və onun törəmə müəssisələrini Qrupun əhəmiyyətli komponentləri kimi müəyyən etdik. Biz əhəmiyyətli komponentlərin maliyyə məlumatlarının auditini apardıq.

Konsolidasiya edilmiş maliyyə hesabatlarına görə rəhbərliyin və idarəetməyə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik konsolidasiya edilmiş maliyyə hesabatlarının BMHS Uçotu Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Qrupu ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Qrupun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yarana bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin konsolidasiya edilmiş maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Konsolidasiya edilmiş maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər.
- Qrupun daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Qrupun fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldikdə, auditor rəyimizdə konsolidasiya edilmiş maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə

məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Qrupun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

- Məlumatların açıqlanması da daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin konsolidasiya edilmiş maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.
- Konsolidasiya edilmiş maliyyə hesabatlarına dair rəy formalaşdırmaq üçün əsas kimi Qrup daxilindəki müəssisələrin və ya struktur vahidlərinin maliyyə məlumatlarına dair yetərli müvafiq audit sübutları əldə etmək üçün qrup auditini planlaşdırır və həyata keçiririk. Biz qrup auditinin məqsədləri üçün yerinə yetirilmiş audit işinin istiqamətləndirilməsi, nəzarəti və təhlil edilməsinə görə cavabdehik. Biz auditor rəyimizə görə tam məsuliyyət daşıyıyıq.

Biz idarəetməyə məsul şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

Biz, həmçinin idarəetməyə məsul şəxslərə müstəqillik ilə bağlı müvafiq etik normalara riayət etdiyimiz barədə bəyanat verir və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün münasibətlər və digər məsələlər, habelə zəruri hallarda təhdidlərin aradan qaldırılması üçün görülən tədbirlər, o cümlədən ehtiyat tədbirləri barədə məlumat veririk.

İdarəetməyə məsul şəxslərin nəzərinə çatdırılmış məsələlər arasında biz cari dövrün konsolidasiya edilmiş maliyyə hesabatlarının auditı üçün ən əhəmiyyətli və bu səbəbdən də əsas audit məsələlərini müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi və ya çox nadir hallarda, məsələ haqqında rəyimizdə açıqlamanın verilməsinin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyi hallar istisna olmaqla, bu məsələni rəyimizdə təsvir edirik.

Audit nəticəsində dərc olunan hazırkı müstəqil auditor hesabatına görə məsul partnyor Fəxri Mustafayevdir.

PricewaterhouseCoopers Audit Azerbaijan LLC

Bakı, Azərbaycan Respublikası

12 iyun 2026-cı il

“AzerGold” QSC
Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat

Min ABŞ dolları ilə	Qeyd	31 dekabr 2025	31 dekabr 2024
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Əsas vəsaitlər	9	198,869	204,221
İnvestisiya mülkiyyəti	10	47,827	49,252
İstifadə hüquqlu aktivlər	13	4,131	4,716
Kəşfiyyat və qiymətləndirmə aktivləri	11	14,183	21,443
Qeyri-maddi aktivlər	12	35,402	37,852
Mal-material ehtiyatları	14	26,002	26,002
Verilmiş avanslar	16	736	1
İştirak payı metodu ilə uçota alınmış birgə müəssisələrə investisiyalar	17	9,872	-
Cəmi uzunmüddətli aktivlər		337,022	343,487
Qısamüddətli aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	21	129,337	16,121
Müddətli depozitlər	22	29,673	47,075
Verilmiş avanslar	16	13,476	11,163
Ticarət və digər debitor borcları	15	7,261	7,713
Mal-material ehtiyatları	14	51,180	43,959
Sair qısamüddətli aktivlər	20	5,675	7,095
Cəmi qısamüddətli aktivlər		236,602	133,126
CƏMİ AKTİVLƏR		573,624	476,613
KAPİTAL			
Nizamnamə kapitalı	23	163,706	36,471
Əlavə kapital qoyuluşu	23	62,193	182,226
Bölüşdürülməmiş mənfəət		262,000	180,835
Qrupun səhmdarlarına aid olan kapital		487,899	399,532
Nəzarət olunmayan iştirak payı	34	1,146	250
CƏMİ KAPİTAL		489,045	399,782
ÖHDƏLİKLƏR			
Uzunmüddətli öhdəliklər			
Borc vəsaitləri	24	19,993	25,242
İcarə öhdəlikləri	13	3,210	3,867
Təxirə salınmış vergi öhdəlikləri	32	4,736	4,135
Ətraf mühitin bərpası öhdəliyi	19	16,151	15,682
Cəmi uzunmüddətli öhdəliklər		44,090	48,926
Qısamüddətli öhdəliklər			
Ticarət və digər kreditör borcları	18	20,585	10,839
Borc vəsaitləri	24	512	3,155
Cari mənfəət vergisi öhdəliyi		15,226	9,743
İcarə öhdəlikləri	13	1,214	1,080
Sair qısamüddətli öhdəliklər	20	2,952	3,088
Cəmi qısamüddətli öhdəliklər		40,489	27,905
CƏMİ ÖHDƏLİKLƏR		84,579	76,831
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		573,624	476,613

12 iyun 2026-cı il tarixində təsdiqlənmiş və imzlanmışdır.

Zakir İbrahimov
İdarə Heyətinin sədri

Turan Hacıyev
Maliyyə şöbəsinin müdiri

“AzerGold” QSC**Konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat**

<i>Min ABŞ dolları ilə</i>	Qeyd	2025	2024
Müştərilərlə müqavilələr üzrə gəlirlər	25	266,452	182,690
Satışların maya dəyəri	26	(126,736)	(114,549)
Ümumi mənfəət		139,716	68,141
Ümumi və inzibati xərclər	27	(33,914)	(27,051)
Kəşfiyyat və qiymətləndirmə aktivlərinin dəyərsizləşməsi	11	(10,430)	(1,431)
Maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərərinin qaytarılması	15,22	101	7
Digər əməliyyat xərcləri		(23)	(17)
Sair gəlirlər	28	847	3,993
İnvestisiya mülkiyyəti üzrə icarə gəlirləri	29	3,750	-
Əməliyyat mənfəəti		100,047	43,642
Maliyyə xərcləri	30	(1,932)	(4,391)
Maliyyə gəlirləri	31	4,354	2,726
İştirak payı metodu ilə uçota alınan birgə müəssisələrin maliyyə nəticələrində pay	17	(128)	-
Vergidən əvvəlki mənfəət		102,341	41,977
Mənfəət vergisi xərci	32	(20,280)	(8,955)
İL ÜZRƏ MƏNFƏƏT		82,061	33,022
İL ÜZRƏ CƏMİ MƏCMU GƏLİR		82,061	33,022
Mənfəətin/(zərərin):			
- Qrupun səhmdarlarına aid olan hissəsi		81,165	33,724
- Nəzarət olunmayan iştirak payına aid olan hissəsi	34	896	(702)
İl üzrə mənfəət		82,061	33,022
Cəmi məcmu gəlirin:			
- Qrupun səhmdarlarına aid olan hissəsi		81,165	33,724
- Nəzarət olunmayan iştirak payına aid olan hissəsi	34	896	(702)
İl üzrə cəmi məcmu gəlir		82,061	33,022

“AzerGold” QSC
Konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat

	Qeyd	Qrupun səhmdarlarına aid olan hissə			Cəmi	Nəzarət olunmayan iştirak payı	Cəmi kapital
		Nizamnamə kapitalı	Əlavə kapital qoyuluşu	Bölüşdürülməmiş mənfəət			
Min ABŞ dolları ilə							
1 yanvar 2024-cü il tarixinə qalıq		36,471	133,003	147,111	316,585	664	317,249
Nizamnamə kapitalında artım	23	-	-	-	-	288	288
Əlavə kapital qoyuluşunda artım	23	-	49,223	-	49,223	-	49,223
İl üzrə mənfəət/(zərər)		-	-	33,724	33,724	(702)	33,022
İl üzrə cəmi məcmu gəlir/(zərər)		-	-	33,724	33,724	(702)	33,022
31 dekabr 2024-cü il tarixinə qalıq		36,471	182,226	180,835	399,532	250	399,782
Əlavə kapital qoyuluşunda artım	23	-	7,202	-	7,202	-	7,202
Əlavə kapital qoyuluşundan transfer	23	127,235	(127,235)	-	-	-	-
İl üzrə mənfəət		-	-	81,165	81,165	896	82,061
İl üzrə cəmi məcmu gəlir		-	-	81,165	81,165	896	82,061
31 dekabr 2025-ci il tarixinə qalıq		163,706	62,193	262,000	487,899	1,146	489,045

“AzerGold” QSC

Konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat

<i>Min ABŞ dolları ilə</i>	Qeyd	2025	2024
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Vergiden əvvəlki mənfəət		102,341	41,977
Düzəlişlər:			
Faiz xərcləri	30	1,801	4,227
Faiz gəlirləri	31	(4,354)	(2,726)
Əsas vəsaitlərin amortizasiyası və tükenməsi	9	36,054	41,095
İstifadə hüquqlu aktivlərin amortizasiyası	13	1,202	1,170
İnvestisiya mülkiyyətinin amortizasiyası	10	2,071	-
Qeyri-maddi aktivlərin amortizasiyası və tükenməsi	12	3,228	3,970
Kəşfiyyat və qiymətləndirmə aktivlərinin dəyərsizləşməsi	11	10,430	1,431
İstifadə hüquqlu aktivlərin xaric olması üzrə gəlir	13	-	(13)
Maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərəri	15,22	(101)	(7)
Ətraf mühitin bərpası öhdəliyi üzrə diskontlaşmanın amortizasiyası	19	131	164
Sair nağdsız əməliyyat xərcləri		-	423
İştirak payı metodu ilə uçota alınan birgə müəssisələrin maliyyə nəticələrində pay	17	128	-
Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		152,931	91,711
Ticarət və digər debitor borclarında azalma/(artım)	15	750	(4,038)
Sair qısamüddətli aktivlərdə (artım)/azalma	20	(12,857)	4,246
Mal-material ehtiyatlarında (artım)/azalma	14	(8,011)	978
Verilmiş qısamüddətli avanslarda (artım)/azalma	16	(2,314)	94
Ticarət və digər kreditor borclarında artım/(azalma)	18	9,746	(7,835)
Sair qısamüddətli öhdəliklərdə (azalma)/artım	20	(135)	1,123
Dövriyyə kapitalında dəyişikliklər		(12,821)	(5,432)
Əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri		140,110	86,279
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Əsas vəsaitlərin alınması və mədənlərin işlənilməsi üzrə məsrəflər		(23,571)	(22,228)
Uzunmüddətli avanslar üzrə əlavələr	16	(735)	407
Kəşfiyyat və qiymətləndirmə aktivləri üzrə əlavələr	11	(9,174)	(3,687)
İnvestisiya mülkiyyəti üzrə əlavələr	10	(646)	-
Sair qeyri-maddi aktivlər üzrə əlavələr	12	(778)	(55)
Müddətli depozitlər üzrə əlavələr	22	(144,412)	(94,773)
Müddətli depozitlər üzrə daxilolmalar	22	161,471	80,653
Birgə müəssisələrə investisiya qoyuluşu	17	(10,000)	-
Müddətli depozitlər üzrə alınmış faizlər	22	3,075	2,218
Cari hesablar üzrə alınmış faizlər		1,506	994
İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(23,264)	(36,471)
Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Əlavə kapital qoyuluşu	23	7,202	288
Kreditlər və borc vəsaitləri üzrə daxilolmalar	24	23,893	66,130
İstiqraz emissiyasından daxilolmalar	24	-	20,000
Kreditlər və borc vəsaitləri üzrə əsas məbləğin ödənilməsi	24	(31,804)	(150,873)
İcarə öhdəliklərinin ödənilməsi	13	(1,139)	(1,064)
Ödənilmiş faizlər	13,24	(1,782)	(4,343)
Maliyyələşdirmə fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(3,630)	(69,862)
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	21	16,121	36,175
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	21	129,337	16,121